

ISSN-0207-4710

2010-cu il

GÖYARENİN

5



Şeir

Nağil

Hekayə



Rəssam
Vəfa

QIRĞI VƏ KƏKLİK

(Əfqan nağılı)

Yamacda bir kəklik şən və xoşbəxt yaşayır, qaqqıldaya-qaqqıldaya mahni oxuyurdu.

Bir dəfə onun yaşadığı yamacda bir qırğı uçub gəldi. Kəkliyin şən oxumağı qırğıının çox xoşuna gəldi. O öz-özünə dedi: «Dünyada hər kəsin bir yaxın dostu, sirdəsi vardır. Bu kəkliyin özü də gözəldi, səsi də. O, mahni oxuyanda adamın ürəyi riqqətə gəlir».

Qırğı yavaş-yavaş kəkliyə yaxınlaşdı. Kəklik onu görən kimi qorxudan qaçıb gizləndi. Qırğı onun gizləndiyi mağaranın qarşısında yerə qonub dedi:

-Ey kəklik, indiyə qədər sənin istedadından xəbərim olmayıb. Sən nə gözəl quş imişsən, necə gözəl səsin var imiş! Xahiş edirəm ki, heç nədən qorxmayıb gizləndiyin yerdən çıxasan. Mən səninlə dost olmaq istəyirəm.

Kəklik ona belə cavab verdi:

-Ey quşların qənimi, yalvarıram, məni rahat burax, ayrı bir quş tapıb onu ye! Odun su ilə, günəşin kölgə ilə dostluğunu baş tutmadığı kimi, bizim də dostluğumuz mümkün deyil.

Qırğı onun yaxasından əl çəkmədi:

-Ey kəklik, bir yaxşı-yaxşı düşün. Görmürsən, mən səninlə necə mehriban, məhəbbətlə danışıram?! Mənim caynaqlarıım güclü, dimdiyim itidir. Sənin üçün nə qədər istəsən dadlı yeməklər tapıb gətirə bilərəm. Səninlə yaxınlıq eləməyimin bircə səbəbə var ki, o da sənə olan məhəbbətimdi. Mənimlə dost olsan, qazanarsan. Əvvəla, ona görə ki canını

başqa qırğıların caynağından qurtararsan. İkincisi, mənimlə bir yuvada, bütün kəkliklərdən hündürdə yaşayarsan. Üçüncüsü, hansı kəkliyi könlün istəsə, caynağıma vurub yanına gətirərəm ki, səni əyləndirsən!

Kəklik-dedi:

-Sən quşların şahısan, biz isə rəiy-yətik. Əgər mən səninlə dostluq eləsəm, böyük problemlərlə üzləşəcəyəm. Ağzımdan bircə ehtiyatsız söz çıxan kimi məni cəzalandıracaqsan.

Qırğı onu dilə tutdu:

-Məgər sən eşitməmisən ki, dost gözünə sevdiyi varlığın eyibləri görünmür? Əgər mən səni sevirəmsə, nöqsanlarını necə görə bilərəm axı?!

Uzun sözün qisası, qırğı öz sözləri ilə kəkliyi inandırdı. Kəklik gizləndiyi yerdən çıxdı. Onlar birlikdə qırğıının yuvasına uçdular və burada xoşbəxt günlər yaşamağa başladılar.

Bir neçə gün keçəndən sonra kəklik qırğıya ürək qızdırıcı, düşündüklərini ona söylədi. Bu, qırğıının xoşuna gəlməsə də, o susdu, bir kəlmə də söz demədi.

Bir gün qırğı bərk acmışdı. Onun yuvadan uçmağa belə taqəti qalmamışdı. Axşam düşəndə kəkliyin dediyi tikanlı sözlər qırğıının yadına düşdü. Onun ürəyindən kəkliyi didib-parçalamaq keçdi.

Kəklik bunu hiss etədi. Ah çəkərək öz-özünə dedi:

-Təəssüf ki, yaxşı-yaxşı fikirləşmədim, qırğıının şirin dilinə aldandım. İndi onun caynağından yaxa qurtarmaq çox çətin məsələdir.

Qırğı isə bu vaxt kəkliyi didib-

parçalamaq üçün bahənə axtarırı. Nəhayət, o dedi:

-Ey kəklik, məni gün yandırır, sən isə kölgədə dincəlirsən.

-Sən nə danışırsan, əzizim? Axı indi gecədir. Günəş səni necə yandıra bilər axı?!

Qırğı hirsləndi:

-Sən məni yalançı adlandırb ələ salırsan? İndi mən sənə göstərərəm!

Qırğı hirslə kəkliyi caynağına alıb sıxdı, onu didim-didim parçalayıb yedi.

Tərcümə edib işləyəni:
R.Y.ƏLİYEV

